

XÜLASƏ

Adı Soyadı: Əzizova Aynur Müsbət qızı

Xarici dil: İngilis



Ali təhsil statusu:

Səviyyə	Fakültə/İxtisas	Təhsil aldığı yer	Təhsil aldığı illər
Bakalavriat	Filologiya – Xarici dil (İngilis dili)	San-Marino BEA AM Azərbaycan filialı	1994-1997
Magistratura	Pedaqoji/ Pedaqogika nəzəriyyəsi və tarixi	“Naxçıvan” Universiteti	2017-2019
Dissertantura	Pedaqoji/ Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi	“Naxçıvan” Universiteti	2020.....

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Mövzu: Azərbaycan pedaqoji fikir tarixində professor Nurəddin Kazımovun rolu.

Elmi rəhbər: pedaqogika üzrə elmlər doktoru, professor İsmayil İsrail oğlu Əliyev

Doktorantura dissertasiyasının adı və elmi rəhbəri:

Mövzu: Azərbaycan dövrü mətbuatında vətənpərvərlik tərbiyəsi imkanları (XIX əsrin sonu-XX əsrin əvvəlləri).

Elmi rəhbər: pedaqogika üzrə elmlər doktoru, professor İsmayil İsrail oğlu Əliyev

Gördüyü vəzifələr:

Vəzifəsi	İşlədiyi yer	İl
Laborant	Mingəçevir Dövlət Universiteti “Humanitar fənlər” kafedrası	2006-2020
Müəllim	Mingəçevir Dövlət Universiteti “Xarici dillər” kafedrası	2020 -

Magistratura təhsili dövründə tezisləri və məqalələri:

“Milli pedaqoji elmin hədəfləri” - tezis -Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar” adlı (15-16 dekabr, 2017-ci il) elmi konfransının materiallarında;

“Pedaqogikanı milliləşdirən mübariz pedaqoq” - tezis - Mingəçevir Dövlət Universitetinin “Qlobal tendensiyalar və müasir Azərbaycan” mövzusunda Respublika elmi konfransının materiallarında;

“Milli pedaqoji elmin əhəmiyyəti” - məqalə - “Naxçıvan” Universiteti “Elmi əsərlər”jurnalının 2018-ci il №1 (8) sayında;

“Pedaqoji ustalığı özündə cəmləşdirən müasir müəllim obrazı” - məqalə - “Naxçıvan” Universiteti “Elmi əsərlər”jurnalının 2018-ci il №4 (11) sayında;

“Azərbaycan pedaqoji fikrinin tarixi təkamülü” - tezis - Azərbaycan Universiteti Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransının (15 mart 2019-cu il) materiallarında.

Dissertantura təhsili dövründə tezisləri və məqalələri:

“Multikulturalizm pedaqoji təlimlər kontekstində” - məqalə - “Naxçıvan” Universiteti Elmi əsərlər jurnalı №1, 2020-ci il;

“Azərbaycan dövrü mətbuatının şərəfli vətəndaşlıq yolu” - məqalə - “Naxçıvan” Universiteti “Naxçıvan: mədəniyyətlərin qovuşduğu məkan” Beynəlxalq Elmi Konfransının materiallarında, 22-23 oktyabr, 2020-ci il;

“Maarifçilik dövrü Azərbaycan mətbuatı milli mətbuatın təməli daşdır” - tezis - Mingəçevir Dövlət Universiteti “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda Respublika Elmi Konfransının materiallarında, 11-12 dekabr 2020-ci il;

“Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti qələbəmizin təməlidir” – tezis - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” elmi-nəzəri konfransın materiallarında, 4 may 2021-ci il;

“Müasir Azərbaycanın dövrü mətbuatında qalibiyyət və vətənpərvərlik motivləri” - tezis - Azərbaycan Texniki Universiteti Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının materiallarında, 23-24 noyabr, 2021-ci il;

“Müasir dövrdə gənclərin əxlaqi-mənəvi tərbiyəsində vətənpərvərlik ideyalarının tərənnümü” – tezis- Mingəçevir Dövlət Universitetində “Davamlı inkişaf strategiyası: global trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilmiş ilk Beynəlxalq Elmi konfransın materiallarında, 10-11 dekabr 2021-ci il.